

KAZAKSTAN SPARK

2
КОРПУС
1931

Təq. 10 Mart. 1931-II № 28 (455)

E. K. (b) F. Mərəzə komitesinin həftədə 3 dəfə
çıkan qəndli qəzetesidir.

adres:
Эривань,
ул. Абовия № 35

Abyna Şərtləri

12 aylıq	2 m. 40 k.
6 .	1 m. 20 k.

Cəvab:



I S C I — Sənin qəqun qəsiləndə

Zak. Fedorasjasınyň 6-ncı Syralar kyryltajılyň kapanmasý

Əsas kanynda dəjişiqliqlər

Tiflis—Zakafkasja syralar kyryltajılyň son iclasına Mysabojof joldaş sədrliq etmişdir.

By iclasda Saverdov joldaş əsas kanynda ediləcəq dəjişiqliqlər hakkında məryze etmişdir: Əsas kanyuna by əlavələr edilmişdir. Əsas kanyunun 8-nci maddəsində, Zakafkasja syralar kyryltajıla kəza kyryltajılaşdan numajəndə seçilmesi kejd edilir. İmdi by sezin jerine dağıra syralar kyryltaj koymışdır. Her 15.000 əhalije bir numajəndə qəndərləcəqdır.

Baska dəjişiqliqlər bynlardır: Syralar kyryltajları ilde dejil.

Zakafkasja Mərəzə İcraiye Komitesi seç oğuları

Hemid Syltanov joldaş kommynist fraksjasınyň Zakafkasja Mərəzə İcraiye Komitesine 485 uzu seçilməsi hakkında təqəlifini kyryltajda səsə koymışdır. By

təqəlif bir səs ilə kabul edilmiş. Mərəzə İcraiye Komitesinin jeni hejətinin jarıb işçi, dertde bitində çoky bitəref və on jedi faizb kadınlardır.

Mysabojov joldaşın nitki

Sonra Mysabojov joldaş əsərliyədən əməkdaşlıqda bylynarak demisidir:

— Kyryltajda əməkə oqelən hemşəriliq və birliq-sınıf düşmənине və bütün müsləm olmuş sijasətçilər-mənşəviqlərə, mysavatçılara və daşnaklara ağrı bir zərbedir. Syralar İttifaqınyň by duşmənleri Zakafkasja əməqçilərinin iradesi ilə hemşəriliq olaraq tarixdən çıkarılmışdır. (al-kyalar).

Býryltaj, elqənin sənajileşməsi, sənajin artması və başdan

başa kollektivləşdirilməq üçün zərəjit əməkə oqətilməsi həkkündə bir səra muhumm kerarlar çıxarılmışdır. By kerarları biz hejata qəçirməq ilə subyt edə biləriq ki, firkinin baş xəttini sezdə dejil, işdə müdafiə ediriz. By qun biz kyryltajdan dağlar qan, bir saatmaz belə boş qəçirməmeliyiz. Bolseviq məhəqəlli və inqilabçı fədaqarlıqları ilə biz bütün kerarları həjata qəçirməlijiz.

Zakafkasja Mərəzə İcraiye Komitesinin birinci sessiyası

Fevralın 27-de Zakafkasja Mərəzə İcraiye Komitesinin bi-

mitasi sədrlijine bir səsə Mysabojof, Maxaradze və Ananjan joldaşlar seçilmişlərdir.

Zakafkasja Mərəzə İcraiye Komitesi qatılıjına Hemid Syltanov joldaş seçilmişdir. Prezidium hejətinə Aslakov, Alafyoz Ananjan, Balaxn, Bunjadzadə, Vazadze Solija, Vəzirov, Dogadov Cylaqin, Ismaayı Seffylla, Kartvelasvili, Kyrylov, Kalantatze, Kasjan, Mirkədirova, Mysabojov, Maxaradze, Melidze, Nasirova, Karasın, Redensk, Syltanov H. Strya V., Syxysvili L., Ter-Gabrieljan, Xmelidze və Saverdov joldaşlar seçilmişlərdir. (27 nəfər)..


Zakafkasja Federasjası Xalk Komisarları Şurası sədrlijine M. Oraxvelasvili və sədrli muaviniyinə Ter Jeqizarjan ile Dogadov joldaşlar seçilmişlərdir.

Zakafkasja Devlet Plan Komisjası sədrlijine Pirymov, Xalk Məlilikə Komisarı vəzifəsinə Məloblışvili xalk tesərrufat şurası sədrlijine Kyrymov, xalk toprak komisarı vəzifəsinə Vəzirov, xalk təchizat komisarı vəzifəsi ne Skanidze, xalk əmək komisarı vəzifəsinə Rehimov, herbiliya və behrije komisarı vəzifəsi ne Fedko, xaricijə komisarı vəzifəsinə Ystinov, dəmir jollar komisarı vəzifəsinə Xaçilov, pogta və telgraf komisarı vəzifəsi qillijine Kvantaljani və devlet sijsasi idarəsinə Redens joldaş seçilmişdir.

Bynnia sessija ez işlərini birmiadır.



Syval.



KAPITALIST — qeregen by numajış və tətilər ne vykt biteceq?

Mudaxalaçı menşeviklər butun taksirlarını bojnuna almışlardır

Menşeviklərin „ittifak burey“ Kondratjevin əqsinkylabçы kolçomak gropy ve „sənajı firkəsi“ ilə əlakə saklamışdır

Məhəmmənin Birinci iclası

MOSKVA - İttifaklar Evinde Rysja sosjal demokrat işçi firkəsi (menşeviklərin) „İttifak Burosynyn“ mühəqəməsi başlamışdır.

Hələ İttifaklar Evinin karyalaşmaqda qazanılmışdır. Karyalar açılan qiblə cəmaat salona dolmuş ve saat 6:15 dekizdə mukəssirler salona qətlərlərmişdir.

Ali Məhəmmə sədri Svernik və üzvleri Myradov, Antonov Saratovsqi, Artuxina və Pjanışnikov joldaşları öz işlərinə qədimişlərdir. Prokuratorlıq məsələnin başına Krivenko və Roqlin qız joldaşları otyryşlərdir. Mukəssirler mudaflə edən Komsovov ilə Brayde joldaşlardır.

Məhəmmənin əvvəlinci iclasında mukəssirler danışdırlar və məhəmmə sedrinin səyahətə cavab olaraq onları həmət menşeviq firkəsinin üzvü oldykları təxmini bojynalarına almışlardır.

Sonra Krivenko joldaş şahid iərin çəgərləməsi rica etmişdir. Krivenko joldaş demisdir ki, by məhəmmədə menşeviqlərin „İttifak Burey“ ilə eyni əməqqi qəntli firkəsi adlandırılaraq əqsinkylabçы ve kolçomak gropyu arasında ələkəni ajdylaslaşdırmaq üçün sahibləri çəgərləməldər. By məksedlə həmin gropyun başçısı qəcmis professor Kondratjev məhəmmədə çəgərləməldər.

Krivenko joldaş „İttifak burey“ ilə əqsinkylabçы „Sənajı Firkəsi“ arasında ələkəni müəjdən etmək üçün Ramzin Lariçev Gvordiev, Nekrasov və Zelydkovun şahid sıfəti ilə məhəmmədə çəgərləməsi təqib etmişdir. By təqiblər kəbəl edilmişdir.

Sonra məhəmmə qatibi təksir naməni okymışdır.

Məhəmmə sədri Svernik joldaş mukəssirleri bir - bir çəgərək onlardan gormyşdır.

Qəşərənlərin cinayətləri etməqdə eynizə mukəssir hesab edirsinizmi?

Birinci olaraq by syala mukəssir Zalqind cavab vermiş və demisdir:

—Əvet. Əzumlu mukəssir hesab edirəm!

Sonra Volkov, Şer Gromov, Jakuboviç, Olinzbyrg, Syxanov, Berlatsqi, Ikov, Tejtelbaym, Rybin, Fin-Jenotajesqi, Petynin və Sokolovsqi birer - birer „əvet mukəssiriq“ deyə cavab vermişlərdir.

İŞÇİ-QƏNDLİ MUXBİRLƏR ORDYSY firkə Baş xəttinin həjatə tədbikində bəjuq kuvvədirler.

Bes illiçin üçüncü kət'i illində karşında dyran butun mühüm məsələləri zəhmətqəs qutlaşında lajmak və qutləni həman məsələlər etrafında muntəzəm təşqil etməq, sənajeleşmə, qənd təsərrufatının yenidən kurylmaması və başqa sahələrdə firkə bas xəttinin həjatə tədbikində sag „sol“ opportunist xəttini te'kib edən və bynlərə karşı barışdırıcılar ilə kət'i mubarezədə mətbuatın vəzifəsi gələcəkdir.

„Mətbuat firkənin on iti və on kuvvəli silahları. By her qonda dəjil her saat artmalıdır.“ (STALIN)

By kuvvəli silahları etrafında təripanməs işçi-qəndli muxbirler ordysynyn, hazırlıq devirdə qəşərəq dəhəməndür.

İşçi-qəndli muxbirler hərəqətə etrafında by son zamanlarda Moskvada çəgərləməş Ummum İttifak müşavəresi işçi-qəndli muxbirlerinin qərdənqərlərinə jəqyn vyrmakla, qəleçəq vəzifələri hakkında kijmetli karar və jollar qəşərəq işini kyrtdırlar.

İşçi-qəndli muxbirleri firkə və onun Lenin Mərəqəzi Komitəsi rəhbərliyi altında, işçi-qəndli muxbirler ordysynyn dogry joldan sakındırmak istəyən sag oppotyunistlərin təsəbbusuna kət'i zərbe endirərəq, firkə bas xəttinin həjatə tədbiki beş illiçin üçüncü illin müvəffəkliyətə qəçirilməsi, elqədə sənajeleşmə, qənd təsərrufatının yeni sosyalizm əsasə uzərə kurylmaması sahəsində galibiyətlərin jardımlasında firkənin həkimi jardımlasın olmuyşdır.

Elliçə kollektivləşmə və by əsas üzərə külakları necə bir sənəf təsviyyəsi şəxslərin icrasından ətəri lazımlı əzərait jardımk, qəndin təsərrufat-mədəni kurylyş işlərinin juqşəlisi, qəndə şəxsi təxənidən qənişləndirilməsi, burokratizm ilə mubareze və gejrlərinde qəndli muxbirleri az iş qərməmisi.

Son 2 il ərzində işçi-qəndli muxbirler ordysy qəfiyyətə oludurka jaxşlaşmış və mikdarca 4 dəfə artarak, 2 miliona çatmışdır.

İşçi-qəndli muxbirler müşavəresini muxbir ordysynyn qəleçəq vəzifəleri xüsusi şəbəkədən etdiyi kararlarında deyilir: „İşçi-

muxbir zərbeçisi, zərbeçilər təşqilatçısı olyub, işçi — qəndli muxbirler hərəqətənən zərbeçisi olsalar. Kolxozçu qəndli muxbir zərbeçisi və kolxoz hərəqətə təşqilatçısı olyub, qəndli muxbirler hərəqətənən mərəqəsi siması olnadır.“



Zərbeçisi və kabaga cəqilimiş kadınlardan M. T. L. S. O. R. O. V. A.

By əqin sosjalizm kurylyşinin butun sahələrində sosjalizm jaşı, zərbeçisi brigadılk usyllynın qənişləndirilməsində muxbir ordysy bəjuq rol oynadıq qiblə, by usyllyn muxbirler hərəqətənda da daxi tədbik edilmesi, zərbeçisi brigadalar təşqil etməq, kollektiv ilə jazmak işləri ələ alınlaraq, muxbir hərəqətənda by cihətə artıq dikkət verilməlidir.

Diger bir jerdə Lenin demisdir ki:

„Əqər biz qəndillərə sıraq və artel təsərrufatları vasitəsilə qənaq edib, onlara - kolxoz və artellerin mənəsətini qəstər bilərsəq, o zaman dəyəleti elində dyan işçi sənəf qəndillərə ox dogrycılıgyny isbat edərəq, miljonlarca qəndli qutlularını kolxoza cəlb edə bilər.“

Jenə də Lenin demisdir: „Sıraqçıları və orta qəndillərin qənd təsərrufat kommnaların qənişlətmə işində Şıra hökumətinin numajəndələri by kommnaya və artellerden jaradanda heç bir məcbyrijjet brakmamalıdırlar. Qəndillərin əzəri qonyllı olaraq, jaradakıları sıraqçılar hamydan kılmalıdır. By işdə həddən artıq tələsiməq zərər və xənatdır. Kolxozi kurylyşində ja bir bas və ja tolaju məcbyrijjet usyli işlədən şıra hökuməti numajəndələri tez qənd işləndən xaric edilib, ciddi məslihətə alınamalıdır.“

Lenindən sonra onun xəttini tərəddudsız aparan U. I. K. (b) Firkəsi M. Komitesi by prinzipi doğry və duzouq axıya aparmalıdır.

Firkənin 15-ci kuryltayında XVI-nçü konfransda və 5 yanvar 1930-ncı il M. K. kərarında by barədə açıkcasına qəşərəq dursa.

Mərəqəzi Komitə ciddi olaraq, firkə təşqilatçılarının əqinlərini ki kət'i syretde kolxozi hərəqətində „jykaradan dekret“ veriləsi və illə by iş kolxozi kurylyşində ictimai jaşı, kolxozi ojuncasğı ilə əvəz edib bəjuq korky jaradar.“

Işlər Enqels - sonra Lenin və istərə bynlərin şıraq ilə qədən firkəmizin kolxozi hərəqətində qonyllılyk baresində verdii xəberdarlıq bəkməyarak, bir çox təşqilatlar by jolda Lenin Jolny əzərəq, inzibatı eləşlər belə işlətmisler. (By barədə qəşərəq dənəvələr)

R.

KOLXOZLARA

daxil olmak nə usyl ilədir?

bir parça topraq uste uzyn muddet şıraq etməq imqalı vərseçejiq.

Proletar dəvətinin vezifəsi xırda qəndillərin xüsusi təşərifatçıları ictimailəşdirməqdür. By iz zor ilə jok, onlara kandırmak, numyələr qəşərəq və ictimal qəməq verməq ilə olmağdır.

Kolxoza qırməc işinin qonyllı olmasa həkkində Lenin daha ajdən jazməşdir:

„İmdi bizim vezifemiz topraq şıraq etmələrə becərəməq və umumi bəjuq təsərrufatı qəşərəq vərseçejiq. Byna cevab olaraq, ENQELS deyir. „Biz kət'i olaraq xırda qəndillərin tərəfindən. Biz onun jaxş jazaması və əzər istərə, şıraqda qəşərəq işini asanlaşdırmaq üçün her nə mumqundur, edəcəjiq. Əqər o, şıraqda qəşərəq işini kebəl etməsə, o zaman biz ona by barədə



Çadrasıñın atması aktiv kadınlardan S. MAMEDOVA joldaş

„Kızlı Şəfək,“ Sahifa 3

OĽĀNCLĀR JAŞAJŞYNDAN

Eçmədzin dairə turq ezaqlarının vaziatı.

Eçmədzin dairesində 2-ci belşevik jaz əqinini müvəffekləşdirmək və planlaşdırmaq üçün zərbəli briğadalar təqvil oynaraq, bejuc işlər qərmüşlər.

"zərbəli", syratdə kymar oynamaya məsyləydlərlər.

By ezaq qatibinin şirkəti olmasında baxmayaq, komsomol ların məsələsinin açıq iclasda koyp, bir neçəsini xarie etmişdir, by ezaqdə ojla komsomollar

Umum İttifak 6-nıç Syra

lar kyryltajınyň açылысы

Martın 8-ndə axşam saat 7:30 dəkikədə Moskvada U. I. M. I. Komitesi sədri Jol. Kallinin tərafından arası qesilmeqsiz qurutulu alkışlar altında umum İttifak 6-nıç syralar kyryltajı açıldı.

Kyryltajın hej'et rjasatine Abramov, Andrejev, Varaşlov, Jenyəidze, Kakənovič, Kalinin, Qirov, Krypskaia, Kyjbishev, Mikojan, Molotov, Mysabəqof, Orzonoqızdzə, Petrovski, Pastișev, Rydzytak, Rıjabin, Stalin, Terkabreljan, Xocajef, Şvernik, Jakovlijev, Jaroslavski ve gejre joldaslar qurutulu alkışlarla seçildiler.

Habelə kurultajın mandat komisyonu seçildiğinden sonra, kyryltaj qondalığı bir kədər de jılıqlı ilə kəbyl edilərəq, birlinci sez hesabat məryzesindən eteri U I X K Syrası sədri Jol. Molotova verildi.

Joldaş Molotovun hesabat məryzesi dinlenilərəq, kyryltajın birlinci iclası kapandı.

Dəllaldanda müəllim olarmy?

I. T. P. texnikumunun təməlli mi İbrahim Mamedov çöklü dərs byrakmakla telebələrin vaktiň itirdiçi qibi, min cur fırıldaklar işlətməqdəndən əqinimdir. Telebələrə hec bir şej əqrətmijib, alıdğın müftə məas ilə qifajətlenmijərəq, tar alveri etməqdə pily kazanmaga calışır.



IRƏVAN T. KAD. KYLYBY NƏZDINDƏCI TOXYCY ARTELİNIN ZƏRBƏQİ KADƏNLƏRNİNDAN BİR GRYP

Byna misal olaraq, Cabbar Nadir oşın taryñ 60 manata satdıysa halda tar sahibinə 40 manat verib 20 manatda ozu üçün dellal pily çykışlıdır. Jalnız by dəqil bir neçə tar al verində ez "zəhmət" həkkini çykışlıdır. By dellalın texnikumdan çəkənlərək ez işinə qenderilmesini azyzy edirlik.

2 NƏFƏR



H. ƏLİJEF

Təhkimat Burosy olyşesi

Təhkimatçıların nəticələri

— "Kızı—Şefek" gazetəsinin 13-ncu numrásında "Şellu damircı məqtəbi barədə" sərvətli məkalə həkkində Kemerli dairesinin I. Q. Mufəttişliji bildirir ki, məkalə həzikətə müvafikdir, ejni zamanda bildirir ki, hər qəntədə odyn noksanlığı hiss edilir. Birinci nəbədə məqtəblərə odyn verməq üçün elçülər eله alyptılsalar.

— "Kızı—Şefek" in 16-nıç nomrásında "Qənd təsərrufat texnikumu umumi jaşayış Jerinin yygynszyllygı barədə" nəşr edilən məkalə həkkində İrevan qənd təsərrufat texnikumu idarəsi bildirir ki, məkalə doğrudur, fəkət menzil bəhrənə sebbələ həman binadan başqa jere qəcməq hec bir vəchle mümkün deejil.

— "Kızı—Şefek" in 9-ncu nomrásında qəntədə müəllimlərin kaçmasa barədə məkalə həkkində Basarqəçər dairə icrakomy bildirir ki, məkalə həkikətdir. O eur halların kababını almak və zəhmət dezertişləri

elejhinə mübarəzəni qıclandırmaq üçün elçülər eله alynpı.

— "Kızı—Şefek" in 16-nıç nomrásında "opportunist müəllim" sərvətə ilə nəşr olynan məkalə həkkində Stepanavan daire I. Q. Mufəttişliji məlyimat verir ki, məkalə doğrudur, müəllimi vezifəsindən qənar etməq üçün, məsələ məarif şəbəsine həvələ edilmişdir.

— "Kızı—Şefek" in 17-nıç nomrásında İrevan Bankoopyn çajxanası barədə nəşr olynan məkalə kooperativ idarəsinin bildirdiyinə operə doğrudur, eməqqilərin məsəlesi kollektivin iclasına koymılsın və təhmət edilmişdir. Diger noksanları aradan qəturməq üçün elçülər eله alyptılsalar.

— "Kızı—Şefek" in 13-cu nomrásında Bankoopyn № 3 aşxanasi həkkində nəşr edilən məkalə, idarenin bildirdiğinə operə həkikətdir. Aşxanadan noksanları aradan qəturməq üçün hər nov'i elçülər eله alynpı.

Gəzetamızın jaşılmash yglynda

jarışa çagırıclar.

— Mən Əli Rəhimof "Kızı—Şefek" gazetəsinin saýlı artırmak məxsidi ilə 45 nuxse abynə jaşıb, I. T. P. texnikum telebələrinin: N. Ə. Kyrbanof. Həbib Ismaïlof və Əjjub Baba Jel joldaşlarında jarışa çagırıstan

Ə. RƏHİMÖF

— Mən I. T. P. texnikum telebəsi Jynis Tagyjef, Qərim Sejidofyn jarışına cəvab olaraq, "Kızı—Şefek" gazetəsinə 20 abynə jaşıb pedagozi texnikum telebəsi Əbuləfət Rəhimofda jarışa çagırıtam

J. TAGYJEF

çəvab və məsləhətlərimiz

* Yavinkov, (Naxçıvan) "Mən qəmanın qəməqi ilə.."

* Şaxmaz, (Mahmyd qənd) "Şəryr rajonunda jaz əqinə hazırlıklär işləri.."

* Ə. V. (Kəmərli) "Cəmədər məsərədən çox dyr.."

* M. Əhmədov, (B. Vedi) "Kərəetxana lazımdır.."

* Ə. Ə. "Nəticəsi beləmi olar.."

* H. Həsənof, (X. Şellu) "Hamı qənd bəsə cəməldər..", və Nımyəvi qənd.."

* Batrak, (Kəmərli) "Müəllim lazımdır.., ve.."

* Ə. Veliyef, "Muvəffəkliyərimiz, sərvətli məkalələrimiz həkkində gəzətəmizdə dəfatla jazlıldıysanın, qətmədilər.."

* Allahsız, (Dərələzəq) "Bəjle syra uzvularının kyləgə byrılmalıdır.."

* Abbas Ismaïlof, (Kəmərli) "Məqtəb kapandı.."

* Nəzər jetirən, (Dilican) "Bejlede Komsomol olarmy.."

* Qəzənti, (Sisjan) "sag ol bejle lqi uzu sekaim müdürü.."

* B. Ə. (Şəryr) "Komsomol əzəqi ykyda.., və "Kyrd köyün dərisində.."

— Şəryrly, (Naxçıvan) "tezlikle cəzalandırımla..", sərvətli, məkalələrin subytsyz oldığından, qətmədi, divar gəzətəsinə veriniz. Məkalə jazarqən qəndizdə jaz əqini kampanjası həkkində və qundşiq kampanjaları qədisişən dair jazsanız qəder..

K. qim, joldaşa (Şəryr) "Vəzifəsindən işdəfa və forsaz komitə bizi lazımdıjil..", sərvətli məkalələni okumak təməq olmadıysanın çap olyndan, ajdən və açıq jazlınz qıckynsyn."

BİLDİRİŞ

Martın 10-ndə axşam saat 6 da jazlıclar evində, proletar jazlıclarla asosatsjasi turq seküssəşin vacib iclası olacaqdan aşağıda adalar jazlılan joldaşları istiraqi arzy olyndır.

1) Rıza Velibekov, 2) M. Myradov, 3) Ə. Rəhimof, 4) Ələş rəf Bajramof 5) T. Nəzərli, 6) N. Kyrbanof, 7) H. Isqədərof, 8) F. Əhmədov, 9) Lejlan Əlijəva, 10) S. Bagayırova, 11) J. Tagyjef, 12) R. Tagyjef və 13) T. Abbasov

E. P. J. Cəmijeti

Hej'et təhiririje